

GÖYAREN

ISSN-0207-4710
2007-ci il

10



KOMİKS
NAĞILLAR
ŞEİRLƏR



Rafiq Yusifoğlu

MƏRC

Yuxudan təzəcə durmuşdum. Pəncərədən apaydin səmaya baxanda göyə millənən, arxasında aq iz qoyub uçan təyyarəni gördüm. Təyyarə uzaqda olduğundan elə balaca görünürdü ki, lap tabaşır boyda. Elə bil sehrli bir el mavi yazı taxtasında həmin tabaşırla aq bir xətt çəkirdi.

Oğlumu səslədim:

- Gursel, təyyarəyə bax.

O, maraqla göyə baxdı və gülümsündü:

- Yox, ata, o təyyarə deyil, raketdi.

- Yox, təyyarədi.

- Gəl mərc gələk.

- Yaxşı, nə deyirəm, ancaq hesab elə ki, sən uduzmusan.

- Yox, ata bunu hələ axşam biləcəyik. Əgər televizorda desələr ki, bu gün kosmonavtlar göyə uçub, deməli mən səhv eləməmişəm. Əgər bir söz deməsələr, onda sən deyən doğrudur.

Uşaqlar, ata ilə oğul səbirsizliklə axşamı gözləməkdə olsunlar, siz isə mənə deyin görüm mərcdə kim uduzacaq?

Rəssam
Altay

GİLƏNAR MÜRƏBBESİ

(Birinci möcüzə)

Gilənar ağacımız o qədir bar gətirmişdi ki, gəl görəsən. Ancaq nənəm onu möhkəmçə qoruyurdu. Bize də bərk-bərk tapşırmışdı ki, gilənara əl vurmayaq, yiğib mürəbbə bişirəcək.

Ayri vaxt heç gilənar yeməyə həvəsim yox idi. Ancaq indi gilənar ağacı məni maqnit kimi özünə çəkirdi. Gecə yatanda da yuxuma gilənar ağacı girirdi.

Bir gün özümüz saxlaya bilmədim. Ağaca dırmaşdım. Elə bir-iki gilənar qırıb ağızma qoymuşdum ki, nənəmin bağçaya girdiyini gördüm. Səsimi içimə salıb dayanmaqdən başqa çarə yox idi. Ancaq yerim çox namünəsib idi. Nənəm bir az da bağçadan gec çıxsaydı, işlər xarablaşacaqdı.

Yaxşı ki, nənəm tez getdi. Bağçanın qapısını bağlayıb gedəndə, elə bil üstümdən dağ götürüldü. Elə yerimi təzəcə dəyişmək istəyirdim ki, şaqqılıt qopdu.

Gilənarın iri bir budağı ağırlığımı tab gətirməyib sindi.

Mən budaq qarışq yerə gəldim. Qol-qıcılm ağrıyırı. Ancaq ən dəhşətlisi bu idi ki, şaqqılıtını nənəm də eşidib qışkırdı:

- Ə, kim var orda?

Nə edəcəyimi bilmədim. Artıq iş-işdən keçmişdi. Birdən ağlıma qəribə bir fikir gəldi. Gilənarı əzib suyunu qol-qıcıma, üz-gözümə sürtdüm və bərkdən ağlamağa başladım.

Evdəkilər qaça-qaça yanına gəldilər. Nənəm sınan ağaca heç gözünün ucuya da baxmadı. Qol-qıcımlı, üz-gözümü «qan içində» görən arvadın ağılı başından çıxmışdı. O, can bala, can bala, - deyə-deyə məni qucağında evə aparıb taxtin üstünə uzatdı.

«Qanımı siləndə» hər şey aydın oldu. Ancaq nənəm məni danlamadı. Nəvəsinə sağ-salamat görən yaziq arvad elə sevinirdi ki?! Elə hey deyirdi: - Cəhənnəm olsun bağ da, bostan da. Hamısı balama qurban!

Bir azdan dayımgil də gəlib çıxdılar. Məsələnin nə yerdə olduğunu biləndə gözləri yaşarınca güldülər.

Həmin gün gilənarı yiğib mürəbbə bişirdilər. Mənə gəl-gəl deyən ağacdə canım qurtardı. Ancaq qəribə idi. O gecə yuxuma gilənar mürəbbəsi girmişdi...

